

## AHP (İTP) metodу ilə rəqəmsal marketing texnologiyası seçimi

**G.E. İmanova**

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

**Açar sözlər:** sünə intellekt (AI), əşyaların interneti (IoT), virtual/artinmiş reallıq (VR/AR), AHP, İTP, rəqəmsal marketing.

**DOI:** 10.37474/0365-8554/2021-2-29-32

e-mail: Osman55@mail.ru

### Выбор технологии цифрового маркетинга методом АНР (ПИА)

Г.Э. Иманова

Азербайджанский государственный университет нефти и промышленности

**Ключевые слова:** искусственный интеллект, (AI), интернет вещей (IoT), вертикальная, увеличенная реальность (VR/AR), АНР, ПИА, цифровой маркетинг.

Развивающиеся технологии способствуют оцифровыванию отношений покупатель-компания и изменению основ маркетинга в различных направлениях. Цифровые технологии маркетинга коренным образом изменили индивидуальные методы поощрения с целью увеличения производимой продукции, повышения цен для дополнительной прибыли, мест продажи, изменения путей взаимного общения для удовлетворения запросов покупателя и воздействия на принятие клиентом решения о покупке.

В конечном итоге поставщик может в нужный момент путем правильного выбора продукт/обслуживание при помощи развитых маркетинговых технологий воздействовать на поведение потребителя. В статье исследуется процесс выбора оптимального цифрового маркетинга между искусственным интеллектом (AI), интернетом вещей (IoT), виртуальной и увеличенной реальностью (VR/AR). В данном исследовании обосновывается выбор среди трех альтернативных технологий соответствующей требуемым критериям лучшей маркетинговой технологии методом АНР (ПИА – процесс иерархического анализа).

### Selection of digital marketing technology via AHP (PIA) method

G.E. Imanova

Azerbaijan State University of Oil and Industry

**Keywords:** artificial intellect (AI), Internet of the things (IoT), vertical and augmented realities (VR/AR), AHP, PIA, digital marketing.

Developing technologies contributes to the digitalizing of customer-company relationships and changes of marketing principals in various directions. Digital technologies of marketing ultimately changed the individual methods of encouragement towards increasing manufactured products, price boost for additional income, sale places, and changes of ways for mutual communication to satisfy customer requests and impact the customer making decision for purchase as well.

As a result, the supplier may affect the customer's behavior via the right choice of product/service through different developed marketing technologies. The paper analyzes the process of choice for optimum digital marketing between artificial intellect, internet of the things, virtual and augmented realities (VR/AR). This study justifies the choice among three best marketing technologies corresponding to the required criterion via the method of AHP (PIA – process of hierarchic analysis).

Rəqəmsal marketing maliyyə səməralılığı, müştəri ilə daha yaxşı ikişərli ünsiyyət və s. sayısında rəqəbat üstünlüyü təmin edir [1]. Bundan əlavə, məhsul/xidmət haqqında daha əlçatan məlumat, qısa müddət ərzində müştərilərə təsir göstərmək üçün xüsusi təqdimat yolu ilə daha yaxşı hədəf-

ləmə bunlara misaldır. Marketing mühitindəki texnoloji dəyişikliklər, firmaların müştəriləri daha yaxşı başa düşməsi, təsirlər və səmərlə hədəfləmə strategiyaları inkişaf etdirməsi, müştərilərə dörin əlaqələr qurması və nəticədə buna uyğun olaraq uzunmüddətli əlaqələr ilə rəqəbat üstünlüyü qaz-

zanmasına imkan yarada bilər [2]. Əsas məsələ isə istifadə ediləcək ən yaxşı alternativi seçmək üçün rəqəmsal marketing texnologiyalarını qiymətləndirməkdir. Təsəssüf ki, əzəməyən qərar qəbulətə (MCDM) təhlili yolu ilə müxtəlif rəqəmsal marketing texnologiyaları və vəsiatlarının qiymətləndirilməsinə əsaslanan yalnız bir neçə məqalə var [3-5]. Bu araşdırmadan marketing texnologiyaları üzrə qərar qəbulətə problemini həll etmək üçün iyerarxiik Tahsil Prosesi (Analytic Hierarchy Process) metodunu tətbiq edirik.

### 1. Əhdəbiyyat araşdırması

Iyerarxiya Tahsil Prosesi (ITP) kompleks qərarların təşkili və təhlili üçün qərar qəbulətə metodudur. Saati tarafından irləri tərtibən ITP (AHP), müxtəlifləşdirilməsi və ya qərar verən şəxsin seçimlərinə əsaslanan meyarların müqayisə edilməsinə asanlaşdırır və hər bir meyara əsasən alternativlərin əlaqəsini və ümumi prioritetini müəyyənləşdirir [6].

Süni İntellekt (AI) həqiqi insan qərarvermə prosesini təqdim edə bilən və qısa müddədən arzında effektiv nticələr göstərə bilən program, maşın və ya kompüterdir [7, 8]. Araşdırma əsasən, AI dinamik qiymat konsepsiysiyası ilə rəqəmlər qarşı rəqəbatlı tətbiklilik təmin edə bilər [9]. AI əsaslı qiymat strategiyası üçün ən yaxşı iki nümunə olaraq taksi xidməti Uber və nəhəng onlayn pərakəndə satış şirkəti olan "Amazon"ı göstərmək olar. Uber taksi üçün ən yüksək tələb dövründən təklifi və qiyməti artırıv və müştərilər üçün ən yaxşı qiyməti təqdim edir. AI hansı müştərinin məhsul/xidməti optimallı qiymətlərlə və doğru zamanda tətbiklərini anlamağı kömək edir. Bundan olvə, chatbotlar AI əsaslı programlar olub sosial media üstündən istehlakçı ilə əlaqə qurmaq üçün istifadə edir. Beləliklə, chatbotların interaktiv ənisiyyət sayasında inkişaf etmiş müştəri münasibətləri qurma potensialı və vaxtında cavab verməcəvari var [10].


Əşyalarnın interneti (IoT), əgillü cihazların ənisiyyətini və ya fərdi ənisiyyət ilə müştəri əlaqəsini və sədəqətlərini artıran bir-birinə bağlı programları və ya sistemləri shata edir və əgillü evlər, avtomobilər, ev təhlükəsizliyi, MRI kimi sahiyyə cihazları, smart televizor və sahələrdə istifadə olunur [11]. Tesla kimi bir çox şirkətlər məhsulun ani modifikasiyasına ehtiyac olduğunu tədərikçiyə siqnallar göndərərkən hər hansı bir qızarıq düzəltmək və ya cihazı yaxşılaşdırmaq üçün IoT-dan istifadə edir. Ənisiyyət vəsaitləri təqdim olunan reklam, fərdi seçimlərlə əlaqəli internet, vəbsayt və ya tətbiqlər-

dən topılan məlumatlara görə fərdiləşdirilir. IoT əlaqəli program və ya maşınlar müştərilərin həqiqi davranışlarını əsaslanan əgillü qiymətlər modeli vəsaitləsi bəzi əsas qiymət stratejiyalarından istifadə edə bilər, lakin hələ ki, qiymət strateyiyi AI-də olduğu kimi yaxşı inkişaf etdirilməyib [12].

Araşdırma/Virtual gerçəklilik (AR/VR), sos. video sənədlər, 2B/3B obyektlər kimi rəqəmsal və ya virtual məzmunun real dünyada ətraf mühit məlumatları və ya müştərinin qəvraması ilə üstüdü dəməşəsına icazə verən, kompüter dəstəklərə rəqəmsal marketing texnologiyasıdır. Nticədə virtual və ya sənəd dünya manzaraşaları əldə edilir [13]. Bunlar e-ticarət, əyləncə, oyular, sahiyyə kimi müxtəlif sahələrdə tətbiq edilə bilər. Məhsulun tətbiqi üçün rəqəmsal marketingində AR istifadə oluna bilər. Məsələn, tanınmış mebel brendi IKEA, müştərilərə seçilən əşyaların evlərində necə görünüşçiyini göstərməkələr satışa qoyulan mebelləri görsəldərək imkan verir [13]. Virtual rəaliyyət, müştəri taciribəsi banzər bə simulyasiyanı təmin etmək üçün kompüter dəstəklərə texnologiyadan istifadə edərək həqiqi illüziyalardır [8]. Bəzi ümumi nümunələr avtomobil markalarının virtual test sürüşləri, 3D məhsul şousu, geyim sənəmə və sairədir. Ayrıca, COVID-19 pandemiya dövründə rəqəmsal texnologiya axtaran firmalar üçün optimallı qiymət təklifi dəha vacib meyar kimi qəbul edilə bilər.

### 2. Metodolojiya

Araşdırma əhəmiyyətli alternativ,  $A = \{a_1, a_2, a_3\}$ , dörd meyar ilə  $C = \{c_1, c_2, c_3, c_4\}$  karakterizə olunur və məqsədi  $a_1$  – süni intellekt (AI),  $a_2$  – əşyalarnın interneti (IoT) və  $a_3$  – arştrılmış/virtual gerçəklilik alternativləri arasında ən uyğun rəqəmsal marketing texnologiyasını seçmək, şirkət üçün düzgün bir qərar qəbul etməkdir. Seçilən alternativ aşağıda göstərilən dörd meyarin (marketingində 4Ps) hər birini təmin etməlidir (şəkil).



Çoxmeyeşlər qərar qəbulətə problemi iyerarxiyası

Meyar	C1: Məhsul/xidmət	C2: Qiymət	C3: Yer	C4: Təqdimat
C1: Məhsul/xidmət	1	0.3	0.5	0.5
C2: Qiymət	3	1	2	2
C3: Yer	2	0.5	1	2
C4: Təqdimat	2	0.5	0.5	1

Cədvəl 1

Meyar	C1	C2	C3	C4	Meyarları çəkisi
C1	0.125	0.13	0.125	0.09	0.12
C2	0.375	0.435	0.5	0.364	0.42
C3	0.25	0.217	0.25	0.364	0.27
C4	0.25	0.217	0.125	0.18	0.19

Cədvəl 2

Meyar	C1	C2	C3	C4	Cəkili cəmi dəyəri	Meyarları çəkisi	Uyğunluq indeksi (CI)
C1	0.12	0.126	0.135	0.095	0.476	0.12	0.476/(0.12+3.97)
C2	0.36	0.42	0.54	0.38	1.7	0.42	4.05
C3	0.24	0.21	0.27	0.38	1.1	0.27	4.07
C4	0.24	0.21	0.135	0.19	0.775	0.19	4.08

Cədvəl 3

Alternativlər	C1	C2	C3	C4
w	0.12	0.42	0.27	0.19
$a_1$ – AI	0.8	1	0.1	0.9
$a_2$ – IoT	1	0.6	0.6	0.5
$a_3$ – VR/AR	0.5	0.1	0.9	0.8

Cədvəl 4

Alternativlər	C1	C2	C3	C4	Dəyər	Sıralama
w	0.12	0.42	0.27	0.19	-	-
$a_1$ – AI	0.096	0.42	0.027	0.171	0.714	1
$a_2$ – IoT	0.12	0.252	0.162	0.095	0.629	2
$a_3$ – VR/AR	0.06	0.042	0.243	0.152	0.479	3

Cədvəl 5

$$\text{C1: Məhsul/xidmət}$$

$$\text{C2: Qiymət} - \text{istehlak üçün satınalma dəyəri.}$$

$$\text{C3: Yer} - \text{məhsulun/xidmətin harada satılacağı, necə paylanacağı haqqında qərarlar.}$$

$\text{C4: Təqdimat/Şəviqat} - \text{məhsul və ya xidməti satın almağa təsir göstərmək və təşviq etmək üçün tətbiq olunan ənisiyyət bacarıqları.}$

$\text{Addım 1. İlk növbədə cədvəl 1-də verilən meyarlardan istehlaklı cütləri müqayisə edirik.}$

$\text{Addım 2. Növbəti mərhələdə, cüt-cüt müqayisə matrisində meyarların bir-birinə nəzərən vacibliyinin hesablanması üçün normalizasiya edirik. Daha sonra isə hər bir meyarın çökisini müəyyənləşdiririk (cədvəl 2).}$

$\text{Addım 3. Uyğunluq indeksinin (CI) adekvat olub olmadığını yoxlamaq üçün uyğunluq nisbəti (CR) hesabları [6]. Uyğunluq indeksi (CI) və uyğunluq nisbəti (CR) hesabları (cədvəl 3).}$

$$\lambda_{\max} = (3.97 + 4.05 + 4.07 + 4.08)/4 = 4.04$$

$$\text{Uyğunluq indeksi (CI)} = \frac{\lambda_{\max} - n}{n - 1}$$

$$\text{CI} = \frac{4.04 - 4}{4 - 1} = 0.13. \quad (1)$$

$$\text{Uyğunluq nisbəti (CR)} = \frac{CI}{RI}. \quad (2)$$

$$0.013/0.9 = 0.014 < 0.10.$$

Bu halda matrisimizdəki qiymətlər kifayət qədər uyğundur.

$\text{Addım 4. Alternativlər üçün prioritetləri müəyyən edirik (cədvəl 4, 5).}$

$\text{Əldə edilən nticəcəyə görə, süni intellekt şirkət üçün istifadə ediləcək optimallı marketing texnologiyasıdır. Əşyalarnın interneti və artırılmış/virtual gerçəklilik sırası ilə ikinci və üçüncü vacib tex-$

nologiyalarıdır. Neticəni bu şəkildə göstərə bilərik:  
 $a_1 > a_2 > a_3$ .

#### Notıca

Rəqəmsal marketing texnologiyası həm istehlakçı, həm də şirkətlər üçün arzuolunandır. Bu araşdırımda AHP (JTP) metodu ilə üç alternativ

texnologiya arasından tələb olunan meyarlara uyğun optimal marketing texnologiyasının seçimi izah edilmişdir. Qərar qəbul edən hər bir şirkətin fərqli missiya və tələblərinə uyğun olaraq, fərqli meyar və texnologiyalarla metod yenidən tətbiq edilə bilər.

#### Ədəbiyyat sıyahısı

1. Tiago, M. T. P. M. B., Verissimo, J.M.C. Digital marketing and social media: Why bother? // Business horizons, 57(6), 703-708 (2014). doi: 10.1016/j.bushor.2014.07.002
2. Kotler P., Armstrong G., Oprensnik O.M. Harlow Principles of Marketing. England, Pearson, 2018.
3. Mukul, E., Büyüközkan, G., Güler, M. Evaluation of Digital Marketing Technologies with MCDM Methods. 6th International Conference on New Ideas in Management, Economics and Accounting. France, Paris, 2019.
4. Leung, K.H., & Mo, D.Y. A Fuzzy-AHP Approach for Strategic Evaluation and Selection of Digital Marketing Tools. In: IEEE International Conference on Industrial Engineering and Engineering Management, (IEEM), Macao, Macao, 2019, pp. 1422-1426.
5. Şengül, Ü., Eren, M. Selection of digital marketing tools using fuzzy AHP-fuzzy TOPSIS. In Fuzzy optimization and multi-criteria decision making in digital marketing, IGI Global, 2016, pp. 97-126.
6. Wind, Y., & Saaty, T.L. Marketing applications of the analytic hierarchy process. Management science, 1980, 26(7), pp. 641-658.
7. Mishkoff, H. Understanding Artificial Intelligence. Instrument learning Centre. Dallas, Texas (1985).
8. Crittenden, W.F., Biel, I.K., Lovely III, W.A. Embracing digitalization: Student learning and new technologies // Journal of Marketing Education, 2019, 41(1), pp. 5-14.
9. Forbes. <https://www.forbes.com/sites/forbesfinancouncil/2018/11/02/power-pricing-in-the-age-of-ai-and-analytics/#8a516d0784a3>
10. Brandzaeg, P.B., Folstad, A. Why people use chatbots. In International Conference on Internet Science, Springer, Cham, 2017, pp. 377-392.
11. Nguyen, B., Simkin, L. The Internet of Things (IoT) and marketing: The state of play, future trends, and the implications for marketing // Journal of Marketing Management, 2017, 33, pp. 1-6.
12. Niyato, D., Hoang, D.T., Luong, N.C., Wang, P., Kim, D.I., Han, Z. Smart data pricing models for the internet of things: a bundling strategy approach. IEEE Network, 2016, 30(2), pp. 18-25.
13. Scholz, J., Smith, A.N. Augmented reality: Designing immersive experiences that maximize consumer engagement // Business Horizons, 2016, 59(2), pp. 149-161.

#### References

1. Tiago, M. T. P. M. B., Verissimo, J.M.C. Digital marketing and social media: Why bother? // Business horizons, 57(6), 703-708 (2014). doi: 10.1016/j.bushor.2014.07.002
2. Kotler P., Armstrong G., Oprensnik O.M. Harlow Principles of Marketing. England, Pearson, 2018.
3. Mukul, E., Büyüközkan, G., Güler, M. Evaluation of Digital Marketing Technologies with MCDM Methods. 6th International Conference on New Ideas in Management, Economics and Accounting. France, Paris, 2019.
4. Leung, K.H., & Mo, D.Y. A Fuzzy-AHP Approach for Strategic Evaluation and Selection of Digital Marketing Tools. In: IEEE International Conference on Industrial Engineering and Engineering Management, (IEEM), Macao, Macao, 2019, pp. 1422-1426.
5. Shengül, U., Eren, M. Selection of digital marketing tools using fuzzy AHP-fuzzy TOPSIS. In Fuzzy optimization and multi-criteria decision making in digital marketing, IGI Global, 2016, pp. 97-126.
6. Wind, Y., & Saaty, T.L. Marketing applications of the analytic hierarchy process. Management science, 1980, 26(7), pp. 641-658.
7. Mishkoff, H. Understanding Artificial Intelligence. Instrument learning Centre. Dallas, Texas (1985).
8. Crittenden, W.F., Biel, I.K., Lovely III, W.A. Embracing digitalization: Student learning and new technologies // Journal of Marketing Education, 2019, 41(1), pp. 5-14.
9. Forbes. <https://www.forbes.com/sites/forbesfinancouncil/2018/11/02/power-pricing-in-the-age-of-ai-and-analytics/#8a516d0784a3>
10. Brandzaeg, P.B., Folstad, A. Why people use chatbots. In International Conference on Internet Science, Springer, Cham, 2017, pp. 377-392.
11. Nguyen, B., Simkin, L. The Internet of Things (IoT) and marketing: The state of play, future trends, and the implications for marketing // Journal of Marketing Management, 2017, 33, pp. 1-6.
12. Niyato, D., Hoang, D.T., Luong, N.C., Wang, P., Kim, D.I., Han, Z. Smart data pricing models for the internet of things: a bundling strategy approach. IEEE Network, 2016, 30(2), pp. 18-25.
13. Scholz, J., Smith, A.N. Augmented reality: Designing immersive experiences that maximize consumer engagement // Business Horizons, 2016, 59(2), pp. 149-161.